

“Gömrük nəzarətində rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannamə çinin, mallar barəsində tələbi olan xəlqin və ya onların nümayəndələrinin tələbi ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımının miqdarı”nın təsdiqlənməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABINETİNİN QƏRARI

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiqlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun tərtibi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrüli Fərmanının 28.5-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. “Gömrük nəzarətində rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannamə çinin, mallar barəsində tələbi olan xəlqin və ya onların nümayəndələrinin tələbi ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımının miqdarı” təsdiqlənsin (lavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Artur Rəsi-zadə

Bakı şəhəri, 5 sentyabr 2012-ci il

190

**Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2012-ci il 5 sentyabr tarixli 190 nömrü
l qərarı ilə
təsdiq edilmişdir**

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannamə çinin, mallar barəsində sənədləşdirilməsi üçün tələb olunan xidmətlərin və ya onların nümayəndələrinin tələblərinə uyğun olaraq malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımının miqdarı

Sıra - si	Gömrük ekspertizasının növü	Yığımın miqdarı (manatla)
1	2	3
1. Malların tərkibinin və texniki göstəricilərinin müəyyənləşdirilməsi		
1.1.	malın tərkibinin ekspertizası	50
1.2.	malın texniki göstəricilərinin ekspertizası	30
2. Malların xarici iqtisadi fəaliyyətə mal nomenklaturasına uyğun olaraq aidiyyətinə, təsnifat kodunun müəyyənləşdirilməsi və eyniləşdirilməsi		
2.1.	malların xarici iqtisadi fəaliyyətə mal nomenklaturasına uyğun olaraq aidiyyətinə yoxlanılması və təsnifat kodunun ekspertizası	20
2.2.	malların eyniləşdirilməsi üzrə ekspertiza	50
3. Malların məhsul ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyənləşdirilməsi		
3.1.	malların məhsul ölkəsinin hətəfiliyinin yoxlanılması	20
3.2.	emal prosesində malların hasilat və ya orta hasilat normalarının ekspertizası	100
3.3.	malların istehsal tarixinin ekspertizası	5
3.4.	yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin ekspertizası	100
3.5.	nəqliyyat vasitələrinin ekspertizası	30
3.6.	istehlak məhsullarının ekspertizası	30
3.7.	mikrobioloji ekspertiza (hər bir parametrdən)	20
3.8.	spirt və spirtli içkilərin xromatoqrafik ekspertizası	80
3.9.	mikotoksinlərin ekspertizası	110
3.10.	yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası	125
3.11.	ekspress-rentgenspektral ekspertiza	50

3.12.	rentgenspektral ekspertiza (h r bir parametr üzr)	25
3.13.	nitrat v ya nitritl rin ekspertizası	50
3.14.	a ır metalların ekspertizası (h r bir parametr üzr)	10
3.15.	yeyinti m hsullarında v suda ion-xromatoqrafiya ekspertizası (h r bir parametr üzr)	10
3.16.	m hsullarda genetik modifikasiya olunmu orqanizml rin ekspertizası	100
3.17.	yeyinti m hsullarında antibiotikl rin ekspertizası	50
3.18.	yeyinti m hsullarında histaminin ekspertizası	50
3.19.	yeyinti m hsullarında qida lav l rinin (konservantların, boyaq madd l rinin v s.) ekspertizası (h r bir parametr üzr)	30
3.20.	fiziki-kimy vi ekspertiza (h r bir parametr üzr)	10
3.21.	orqanoleptik ekspertiza	8
3.22.	d rman vasit l rinin, narkotik v psixotrop madd l rin v onların prekursorlarının, bioloji qida lav l rinin v onların substansiyalarının ekspertizası	100
3.23.	neft v neft m hsullarının ekspertizası	100
4. xrac n zar tin dü n malların ikili t yınatlı olmasının yoxlanılması		
4.1.	ixrac n zar tin dü n malların ikili t yınatlı olmasının ekspertizası	50
5. Malların kimy vi v mineraloji t rkibinin mü yy n edilm si		
5.1.	malların kimy vi v ya mineraloji t rkibinin ekspertizası	50
6. Ekoloji baxımdan t hlük li, t rkibind ozonda ıdııcı madd l r olan malların v tullantıların mü yy n edilm si		
6.1.	t hlük li tullantıların ekspertizası	50
6.2.	ozonda ıdııcı malların ekspertizası	50
7. Radiasiya t hlük si olan malların mü yy n edilm si		
7.1.	radioloji ekspertiza	50
8. Malların gömrük d y rinin t yin olunması		
8.1.	malların gömrük d y rinin ekspertizası	50
9. Malların tarixi v s n t ünəslıq baxımından d y rliliyinin mü yy n edilm si		
9.1.	malların tarixi v s n t ünəslıq baxımından d y rliliyinin ekspertizası	50

Qeyd. Malların xarici iqtisadi f aliyy tin mal nomenklaturasına uy un olaraq aidıyy tinin v t snifat kodunun ekspertizasına gör gömrük y ı ımları h r bir t snifat kodu üzr , emal prosesind hasilat normalarının mü yy n edilm si üçün

gömrük y1 ımları h r bir müraci t üzr , dig r ekspertiza m qs dl ri üçün is
gömrük y1 ımları h r bir mal üzr ayrılıqda t tbiq edilir.